

# Yalnız Azərbaycanın deyil, bütövlükdə regionun tarixində ışığılı sahifə açılıb



**Yeni Azərbaycan Partiyasının idarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyaset komitəsinin sədri Musa Quliyev [www.yap.org.az](http://www.yap.org.az) saytına müsahibə verib:**

- Musa müəllim, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Anım Günü kimi təsis olunan ikinci Qarabağ mühəribəsinin başlandığı 27 sentyabr tarixi 30 illik işgal dövrünün reallıqlarını və Vətən mühəribəsində Azərbaycan Ordusunun qəhrəmanlığını özündə ehtiva edir. Tariximizin ən möhtəşəm sahifəsi ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Müstəqil Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri heç şübhəsiz ki, 44 günlük Vətən mühəribəsi və Ali Baş Komandanın cənab İlham Əliyevlə ordumuzun və xalqımızın birliliyi, iradəsi, ezməi sayesində torpaqlarımızın işğaldan azad olunmasıdır. Zəfər mühəribəsi sentyabrın 27-də başladı və 44 gün davam etdi. Ermənilərin növbəti təxribatının qarşısını alan Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə bu təxribatlarla birdəfəlik son qoymaq, düşmənə öz yerini göstərmek, Azərbaycan xalqının və ordusunun ezməni dünyaya nümayiş etdirmək üçün qəti hücumu keçdi. 27 sentyabrdan başlanan yol hesab edirəm ki, Azərbaycan xalqının tarixinə ən şərəflili günlər kimi yazılıdı. Allah şəhidlərimizə rehmət etsin, onların xatırəsi qəlbimizdə əbədi yaşayacaq. Amma şəhidsiz, qurbansız Vətən qorunmur. Bütün dünya tarixi bunu göstərir. Qazilərimizə Allahdan şəfa dileyirik.

Azərbaycan tarixi Zəfərinin sevincini yaşıyır. Bu Qəlebə Azərbaycan Prezidentinin tarixi Zəfəri oldu. Men deyərdim ki, Azərbaycanın dövlətçilik tarixində qüdrətli sərkərdələrimiz, dövlət rəhbərlərimiz, xalqın liderləri çox olub. Amma cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Qəlebə son 250 ilde əldə etmədiyimiz bir Zəfər oldu. Əvvəlki tarixlərdə də böyük qələbələrimiz çox olub. Amma o tarixlə indiki dünyani müqayisə etmək mümkün deyil. İndi dünya qloballaşdır, dünyada böyük güclər var.

- Vətən mühəribəsinin yaratdığı reallıqlar Azərbaycanın regiondakı və dünyadakı yerinə və roluna hansı əlavələri etdi?

- Azərbaycanın 44 günlük Zəfər mühəribəsini bütün dünya qəbul etməli oldu. Baxmayaraq ki, 30 ilə yaxın müddətdə nə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmuşdu, nə də ATƏT-in Minsk qrupu iş görmüşdü. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupuna dünyadan ən güclü dövlətləri həmsədrlilik edirdilər və onlar da Azərbaycanın ərazi bütövlüyünü sözdə tanışalar da faktiki olaraq heç bir addım atmırlılar. Amma cənab İlham Əliyevin apardığı uğurlu siyaset nəticəsində bütün dünya Azərbaycanın dostuna çevrildi. Bir neçə dövleti çıxmış şətilə, hansı ki onlar ənənəvi ermənipərest, antiislam, antitürk mövqeyi tutublar, bütün dövlətlər Azərbaycanın Qələbəsini qəbul etdi, dəstəklədi və ölkəmizin 44 gündə apardığı qüdrətli savaşın nəticəsi olaraq ermənilər kapitulyasiya aktını imzalamalı oldular. 10 noyabr 2020-ci il tarixində artıq üçtərəfli Bəyanatın imzalanması ilə bağlı şad xəbəri məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa çatdırıldı. Baxmayaraq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də bu Bəyanatı imzalamışdır, amma müqavilənin şərtlərini cənab İlham Əliyev oxudu. Bəyanatın şərtlərini bizim Prezidentimiz diktə etmişdir. Bu, Ermenistan tərəfinin kapitulyasiyası demək idi. Cənab Prezidentin dəfələrlə söylədiyi kimi, biz bilmirik Paşinyan bu sənədə harada imza atdı. Amma onun bizim üçün o qədər əhəmiyyəti yoxdur. Bizim üçən əsas olan odur ki, kapitulyasiya aktına imza atıldı. Üç böyük rayonumuz, hansı ki, ermənilər onlarda keçilməz istehkamlar qurmuşdular, onlar bir gülə atılmadan azad olundular. Bular Ağdam, Kəlbəcər və Laçın rayonlarıdır. Laçın və Kəlbəcər ərazicə Azərbaycanın, ümumiyyətdə Cənubi Qafqazın ən böyük inzibati ərazi vahidlərindən biridir. Bu rayonlar dağlıq yerlərdir. Mühəribə aparmaq böyük itkilərə səbəb ola bilərdi. Cənab İlham Əliyevin sərkərdəlik bacarığının qüdrəti idı ki, bu qələbelələre nail olduq. Ondan sonra dövrə Azərbaycan 11 noyabrdan yenidənqurma işlərinə başladı. Ermənilər 30 ilde bu ərazilərdə daşdaş üstündə qoymayıb, heç bir tikinti aparmayıb. Çünkü öz torpaqları deyil. Qəsbkar, işgalçi heç zaman qurucu mahiyyətdə ola bilməz. Cənab Prezident isə ilk gündən bu torpaqlarımızda quruculuq və abadlıq işlərinə start verdi. Biz artıq Şuşanı təkcə Azərbaycanın deyil, Türk dün-

yasının mədəniyyət mərkəzi elan etmişik. Şuşa inşallah dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Şuşanın yenidən qurulması ilə bağlı cənab Prezidentin Sərəncamı və tapşırıqları vardır. Milli Məclis Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilmesi ilə bağlı Qanun qəbul edib. Şuşada cox böyük mədəniyyət tədbirləri keçirilir. Burada "Xarıbülbül" musiqi festivalı, Vaqif Poeziya Günləri keçirildi. Şuşanı diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının, parlamentin nümayəndələri, jurnalistlər, bu şəhərin sakinləri tez-tez ziyarət edirlər. Mədəniyyət

paytaxtimızın tarixi ilə bağlı ən əlamətdar hadisə 15 iyun tarixində iki qardaşın, bir millətin iki dövlətinin rəhbərlərinin – Ali Baş Komandan İlham Əliyevlə Türkiye Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyan-naməsi oldu. Şuşa Bəyan-naməsi tarixi Qars müqaviləsinin 100 ildən sonra davamı idı ki, bu, bizim gücümüzə yeni güc qatdı. Şuşa Bəyan-naməsinin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan bölgədə tek deyil. Azərbaycana qarşı heç kəs təhdidle çıxış edə bilməz. Ölkəməz qarşı kimsə məkrili düşmən niyyəti olacaqsə, Azərbaycanla yanaşı, Türkiye dövlətini de, Türkiye Ordu-sunu da qarşısında görmüş olacaq. Eyni zamanda, Şuşa Bəyan-naməsinin tarixi əhəmiyyəti bundan ibarətdir ki, bu sənəd düşmənçiliyə, mühari-bəyə deyil, sülhə və əməkdaşlığı çağırış sənədir.

Məhz bu Bəyan-namənin əsas tələblərindən biri Zəngəzur dəhlizinin açılması ilə regionda bütün kommunikasiyaların işe düşməsi, əməkdaşlı-ğın genişlənməsi və Rəcəb Tayyib Ərdoğanın elan etdiyi altılar platformasının yaradılması ilə bağlıdır ki, bu, Cənubi Qafqazı artıq əməkdaşlıq, sülh bölgəsinə çevirir. Burada da söz sahibi Azərbaycan və Türkiyədir. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, artıq Türk dünyasının, İslam ailə-minin iki müasir, sivil, güclü dövləti - Azərbaycan və Türkiyə regionda söz sahibidir. Təkcə regionda deyil, bütövlükdə dünyada Azərbaycan və Türkiyə böyük layihələri gerçəkləşdirən dövlətlərdir. İnşallah yəqin bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılmasının müjdəsini eşidərik. Zəngəzur dəhlizi açılandan sonra Qədim İpək Yoluna alternativ yolumuz da açılmış olur. Zəngəzur dəhlizi açılandan sonra turist, avropalı öz avtomobili ilə Türkiye, Naxçıvan üzərindən, Zəngəzur dəhlizindən gelib Qarabağda istirahət edə, bu diyarın gözəllikləri ilə tanış ola biləcekdir. Qarabağın tarixi, mədəni abidələri, musiqisi, mədəniyyəti, mətbəxi, insanların qonaqpərvərliyi ilə tanış olacaq və buradan da öz xoş xatirələrini aparacaq. Bu, təkcə turist səfəri olmayıcaq, eyni za-

manda, gələcək biznes əlaqələrinin də qurulması üçün əlamətdar hadisə olacaq.

Onu da qeyd edim ki, ölkə Prezidenti 2021-ci il iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Bu, dövlət başçısının uğurla hə-yata keçirdiyi iqtisadi və siyasi strategiyasının daha bir təzahürüdür. Yeni bölgüyə əsasən 14 iqtisadi rayon yaradılıb. İşğaldan azad edilən ərazilərimizi əhatə edən və yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələri həm kənd təsərrüfatı mehsullarının yetişdirilməsi üçün önemli yerlərdir, həm faydalı qazıntıları genişdir, həm də turizm əhəmiyyəti böyükdir. Təkcə Laçında və Kəlbəcərdə isti suyu emal edib dünya bazarlarına çıxarsaq büdcəmizə mil-yonlarla dollar vəsait daxil olacaq. Şuşanı turizm mərkəzinə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərimizdə qızıl, mərmər, tikinti materialları yataqlarımız, meşələrimiz var. Büttövlükdə götürürükde, 44 günlük mühəribə bize həm də iqtisadi potensialımızı artırmaq üçün böyük resurslar yaratdı.

- Musa müəllim, yeni iqtisadi rayonların ya-radılmasından bəhs etdiniz. Bu mühüm ad-dimin iqtisadi tərəfi ilə yanaşı, siyasi əhə-miyətini necə şərh edərdiniz? Dünyaya hansı mesajlar ünvanlandırı?

Birinci növbədə, heç şübhəsiz, dünyaya belə mesaj ünvanlanır ki, Azərbaycan öz ərazilərinin sahibidir, öz ərazilərindən istədiyi kimi istifadə etmək iqtidarındadır. Bu, əməkdaşlıq, sülhə, əmin-amanlıq, bölgədə dayanıqlı inkişafa yönəlmış bir fəaliyyətdir. Eyni zamanda, biz artıq sərhədlərin delimitasiyası və demarkasiyasına da başlamışıq. Bu da sülhün davamlı olması, gələcəkdə hər hansı bir iddiaların qarşısının alınması üçün çox vacib amillərdən biridir. Şərqi Zəngəzur iqtisadi rayonunun yaranması həm də bütün dünyaya bu mesajı verir ki, Şərqi Zəngəzur vəsait, Qərbi Zəngəzur da var. Heç şübhəsiz ki, Zəngəzur dəhlizi açılandan sonra Şərqi Zəngəzur da, Qərbi Zəngəzur da yaxın gələcəkdə birləşəcək və azərbaycanlılar cənab Prezidentimiz qeyd etdiyi kimi, öz tarixi torpaqlarına Zəngəzura, Göyçəyə, İrəvan mahalına gedib-gə-ləcək, orada yaşayacaq, fəaliyyətlərini davam etdirəcəklər. Iqtisadi rayonların yeni bölgüsü, eyni zamanda, dünyaya belə bir mesaj oldu ki, da-ha Dağılıq Qarabağ deyilən bir anlayış yoxdur.

**davamı 6-ci sahifədə**

# Yalnız Azərbaycanın deyil, bütövlükdə regionun tarixində işıqlı səhifə açılıb

## **əvvəli 4-cü səhifədə**

Vahid Qarabağ var. Qarabağ Azərbaycanın ayrlırmaz tərkib hissəsidir. Bu ərazinin həm iqtisadi, həm də siyasi cəhətdən böyük əhəmiyyəti vardır.

Dünyaya bu mesajı da vermək olur ki, dövlətimiz Azərbaycan Konstitusiyasını, qanunlarını, bayrağını qəbul edən, hörmətlə yanaşan, o qanunlar çərçivəsində yaşamaq istəyən milliyetindən, dini mənsubiyetindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına eyni zəmanəti verir. Əgər Qarabağ ərazisində yaşayan ermənilər bundan sonra dinc fəaliyyətlərini davam etdirmək isteyirlərse, Azərbaycan xalqına qarşı hər hansı cinayət əməlində olmayıblarsa bizim qanunlar çərçivəsində yaşaya, fəaliyyət göstərə bilərlər. Azərbaycan ölkəmizdə yaşayan digər xalqlar, milletlər kimi onlara da eyni münasabəti bəsləyəcək. Həmçinin, dünyaya bu mesaj da ünvanlanır ki, işgaldən azad edilmiş ərazilərin bərpası üçün dünyadan istənilən dost və xoşniyyətli dövlətlərini, şirkətlərini bura dəvət etməyə hazırlıq. Artıq İtaliyanın, Çinin, Koreyanın, Türkiyənin böyük şirkətləri bu təşəbbüsle çıxış edirlər ki, öz işlərini qursunlar. Bu, dünyaya belə bir mesajı da verir ki, istər torpaqlarımızın minalardan təmizlənməsi, istər orada bərpa və quruculuq işlərinin heyata keçirilməsi, istərsə də böyük biznes əlaqələrinin qurulması istiqamətində Azərbaycan dünyaya açıqdır, bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırlıdır. Bu şərtlə ki, bu əməkdaşlıq qarşılıqlı inkişafa, faydaya xidmət etsin.

**- Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, sentyabrın sonlarında Zəfər yolunun işə düşməsi nəzərdə tutulur. Bu mühüm hadisələr Böyük Qayıdışın artıq reallığa çevrildiyi demək deyilmə?**

- Bəli. Biz hələ məharibənin bitməsinin birinci ilini yaşayırıq. Bu müddət ərzində nə qədər böyük işlər görülüb. Üç hava limanının təməli qoyulub. Füzuli Hava Limanının açılışı oldu və istifadəyə verilməsi üçün ilk sınaq uçuşları həyata keçirildi. Laçında və Zəngilanda cənab İlham Əliyev hava limanlarının təməlini qoydu və işlər gedir. Zəfər yolu bir tarixi yoldur. Həm də Azərbaycanın şərəf, şöhrət yoludur. Artıq son tamamlanma işləri gedir. Zəngilanın Ağalı kəndlərində "ağillı kənd" layihəsi uğurla həyata keçirilir və gələn il ilk məcburi köçkün sakinlərinin geri dönməsini qeyd edəcəyik.

Ağdam şəhərinin baş planı təqdim edilib. Dövlət başçısının qeyd etdiyi kimi, Ağdam Azərbaycanın böyükliyinə və inkişaf göstəricilərinə görə dördüncü böyük şəhəri olacaq: Bakı, Gəncə, Sumqayıt və Ağdam. Şuşada qısa müddət ərzində nə qədər böyük quruculuq və bərpa işləri gedib. Bütövlükdə regionda həyat canlanıb. Yol infrastrukturunu bərpa olunur, yeni yollar çəkilir. Bunlar dünyaya Azərbaycanın gücünü, iqtisadi imkanlarının, xalqımızın əzminin nümayişidir. Eyni zamanda, cənab Prezidentin regionda bir lider simvolunun nümayişidir ki, bütün bunlar onun nəzarəti altında, ideyaları əsasında həyata keçirilir. Bu, həm də xalq-iqtidar birliyinin nümayişidir.

**- Qələbəmizin əsas qəhrəmanları olan şəhidlərimizin ailələrinin və qazilərin sosial problemlərinin həlli dövlətin diqqət mərkəzindədir...**

- Heç şübhəsiz, şəhidlər, onların ailələri, Qarabağ qaziləri, veteranlar cəmiyyətin qürur yeri dir. Onlara hər birimiz borcluyuq. Sosial problemlərinin həlli, şəhidlərimizin adlarının əbədişdirilməsi, onların ailələrinə diqqət və qayğının göstərilməsi həm dövlətin, həm də cəmiyyətin vəzifəsi, borcudur. Bir məqamı xatırlatmaq istərdim. Cənab Prezident Şuşanın işgaldən azad edilməsi müjdəsini xalqımıza Şəhidlər xiyabanından çatdırıldı. Digər rayonlarımızın, kəndlərimizin işgaldən azad olunması xəberini televiziya vasitəsilə öz iş otağından verdi. 11 noyabr 2020-ci il tarixdə, yəni məharibə bitdikdən bir gün sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komanandan İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın ziyyət etdi. İlk yer hərbi hospitalda müalicə alan hərbçilər oldu. Bu iki faktın özü göstərir ki, cənab Prezidentimizin şəhidlərimizə, qazilərimizə münasibəti ən yüksək səviyyədədir. Bu münasibət dövlətimizin, dövlət başçısının münasibətidir. Bu, eyni zamanda, hər birimizə, hər bir Azərbaycan vətəndaşına cənab Prezidentin çağrışıdır ki, sizin də şəhid ailələrinə, qazilərimizə bu diqqəti və qayğını göstərmək borcunuzdur. Çünkü ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işgaldən azad edilməsinə qanından, canından keçmiş o insanlara borcluyuq. Bir neçə faktı xatırlatmaq isteyirəm. Məharibənin bitməsinin hələ bir ili tamam olmayıb. Şəhid ailələri, Qarabağ qaziləri və veteranlar ilə bağlı 19 Prezident Fərمانı, 40 Sərəncamı var. Prezident səviyyəsində 59 sənəd qəbul olunub. Prezident 59 sənəd üzrə hökumətə tapşırıq verib ki, bu insanların sosial müdafiəsi, rehabilitasiyası, adlarının əbədişdirilməsi, onlara fəxri adaların verilmesi və sair məsələlərlə bağlı tədbirlər görülsün. Eyni zamanda, Milli Məclisin 30-a yaxın qanunları qəbul olunub, yaxud qanunlarda dəyişiklik edilib. Bu faktlar göstərir ki, onlar daim dövlətin diqqətindədir. Bir neçə rəqəmlərə nəzər salmaq istərdim. "YAŞAT" Fondu cənab İlham

Əliyevin öten ilin dekabrında imzaladığı Sərəncamla yaradılıb. Bu Fondu yaradılmasında məqsəd dövlətlə bərabər cəmiyyətin də şəhid ailələri və qazilərə göstərdiyi diqqətin bir mərkəzində təmin edilməsidir. Dövlət öz diqqət ve qayğısını göstərir. Cəmiyyət də bu prosesdə iştirak etmelidir. Cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva birillik maaşlarını "YAŞAT" Fondu köçürüdlər. Ayri-ayrılıqda hər kəs bu prosesdə iştirak edir. Fondu vəsaitləri hesabına yüzlərlə qazilərimiz həm ölkə daxilində, həm də xaricdə müalicə alıblar. 100-lərlə şəhid ailəsinə yardımçılar göstərilib.

Dövlət xətti ilə bu kateqoriyadan olan 26 min şəxs dövlətin bu və ya digər qayğısı ilə əhatə olunub. Sosial tərefdaşlar tərefindən 110 minden çox ərzaq payı həssas qruplara verilib. 1200 məharibə əlinin (I və II Qarabağ məharibəsi) 8830 reabilitasiya vasitəsi verilib. Protez Ortopedik Reabilitasiya Mərkəzində 140 hərbi yüksək texnologiyalı müasir protez, 750 əlliliyi olan şəxs (əksəriyyəti qazilər) mühərrikli-təkərli oturacaqlarla təmin edilib. Reabilitasiya müəssisələrində 1300 şəxsə sosial-psixoloji xidmətlər göstərilib. Sosial müdafiələrinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Belə ki, keçmiş məcburi köçkünlər üçün inşa olunmuş 6365 mənzilin şəhid ailələrinə verilməsi üçün işlər aparılır. 2021-ci ildə ölkə üzrə 3 min mənzil və fərdi ev veriləcək. Onların 2 mini artıq mənzillə təmin olunub. 2021-ci ilin planı üzrə artıq 100 avtomobil məharibə əllillərinə verilib. Aile üzvlərindən əlliliyi olan 300-dən çox şəxsə bireddəlik maddi yardım ayrılıb. Dövlət başçısı İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan Vahid Əlaqələndirmə Mərkəzində "bir pəncərə" prinsipi ilə 7 qurum üzrə 26 xidmət göstərilir. Vahid Əlaqələndirmə Mərkəzleri 23 avqust tarixində DOST mərkəzlərində fəaliyyətə başlayıb. Bu mərkəzələr vasitəsilə 332 şəxsə xidmətlər göstərilmişdir. Şəhid ailələrinin üzvlərinin və qazilərin məşğulluğunun təmin olunması da əsas məsələlərdəndir. Bu məqsədlə "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniya - "Məşğulluq marafonu" başladı. Dövlət strukturları ilə yanaşı, özəl strukturlar da "Məşğulluq marafonu"na qoşulub və indiyə qədər 6881 şəhid ailəsi və qazisi işlə təmin olunub. Bu qısa müddətə bu qədər insanın işlə təmin olunması təqdirdəlayiqdir.

Cənab İlham Əliyevin Sərəncamı ilə həm Prezident Administrasiyasında, həm də yerli icra hakimiyyəti orqanlarında qazilər və şəhid ailələri ilə iş şöbəsi yaradıldı. Bir sözə, bu kateqoriyadan olan vətəndaşlarımıza dövlətin və cəmiyyətin diqqəti, qayğısı sonsuzdur.

**- Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə postməharibə dövrü üçün "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqləndi. Bu sənəd özündə hansı hədəfləri ehtiva edir?**

- Milli Prioritetlər Azərbaycan dövlətinin yaxın 10 il ərzində inkişafının istiqamətlərini müəyyənəşdirir. Əsas 4 istiqamət üzrə prioritət müəyyənəşib. O prioritətlərin əsas mahiyyəti Azərbaycanın müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf perspektivlərini müəyyən etmək və o yolla getməkdir. Nədir müasir dövrün çağırışları? Birincisi, yüksək informasiya-kommunikasiya texnologiyalarının ölkədə daha da inkişafi və idarəetmənin elektronlaşdırılmasıdır. Çox vacib məsələdir. Zəngilanın Ağalı kəndlərinin "ağillı kənd" layihəsi çərçivəsində bərpası məhz bu prioritətlərin həyata keçirilməsi ilə bağlıdır. İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə artıq yeni peşələrin yaranması zərurəti ortaya çıxır. Bu peşələrə yiyələnəcək kadrların yetişdirilməsi də qarşıda dayanan vəzifələrdəndir.

Mühüm prioritetlərdən biri təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməkdir. Qlobal iqlim dəyişikliklərinin miqyası nəzəre alınaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirkənmiş ərazilərin bərpasının təşviq edilməsi qarşıya müəllim vəzifə kimi qoyulur. Növbəti prioritet dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalasdırılmasıdır. Məqsəd ölkədə bütün resurslara hər bir Azərbaycan vətəndaşının əlçatanlığı təmin etməkdir. Eyni zamanda, bu çağırışlar heç şübhəsiz ki, Azərbaycanın qüdrətinin artırılması ilə bağlıdır. Bu istiqamətdə davamlı işlər görülür. Əsas məsələ işlərden azad edilmiş ərazilərimizin müasir çağırışlar səviyyəsində bərpası və yenidən qurulması, vətəndaşlarımızın Böyük Qayıdışının həyata keçirilməsidir.

**- Musa müəllim, bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, məharibə bitib, münaqışa başa çatıb, ölkəmizin həyatında yeni səhifə açılıb...**

- Bəli, yeni səhifə açılıb. Yalnız Azərbaycanın deyil, bütövlükdə regionun tarixində işıqlı sehifə açılıb. O səhifənin də müəllifi cənab İlham Əliyevdir. Hesab edirəm ki, ölkə Prezidenti bu yeni səhifəni açmaqla bütövlükdə region xalqlarına sülh, əmin-amanlıq, birgə yaşayış, iqtisadi inkişaf və yüksək rifah bəxş etmiş oldu. Bunu zaman-zaman Azərbaycan xalqı ilə yanaşı, bütün region xalqları da öz tarixlərində, ədəbiyyatlarında yaşadacaqlar.